



Faiq Eləkbərli

*AMEA Fəlsəfə  
institutunun  
aparıcı elmi işçisi,  
dosent, fəlsəfə üzrə  
fəlsəfə doktoru*

## I YAZI

**Azərbaycan Türk mütəfəkkiri Firidun bəy Köçərlinin (1863-1920) Azərbaycan türklerinin mədəniyyət tarixində əsas xidməti, ilk növbədə Türk ədəbiyyatı ilə yanaşı, Türk fəlsəfə tarixinin de formalşmasına təkan vermişdir.** Ona görə də, bizcə, "Azərbaycan türklerinin ədəbiyyatı" kitabında qədim dövrdən XX əsərə qədər yaşamış Azərbaycan Türk mütəfəkkirlərinin yalnız ədəbiyyətdə deyil, fəlsəfi irsi də öz əksini tapmışdır. Hər halda, Köçərli ilk dəfə olaraq daha müfəssəl və elmi şəkildə Azərbaycan Türk mütəfəkkirlərinin ədəbi-bədli və ictimai-fəlsəfi yaradıcılıqlarını bir kitabda ortaya qoya bilmışdır. Doğrudur, Köçərliyə qədər də bu na oxşar hal təzkirələr, çünglər və müntəxəbatlar şəklində olmuşdur. Məsələn, təzkirələrdən fars dilində yazan Əhməd Razi, Lütfəli bəy Azər Baydili, Mirzə Tahir Nəsrəbadı və başqaları olduğu kimi, Türk dilində yazıl yaranan isə S.Ə.Şirvani, M.M.Nəvvab, Məhəmməd ağa Müctehidzadə, Həsənlıxan Qardağı və başqaları olmuşlar. Ancaq təzkirələr nə ədəbiyyat tarixi, nə də fəlsəfə tarixi kitabına uyğun deyildi: "Təzkirələrdə müəlliflər haqqındaki çox qisa məlumatlar faktik materialları əsasında yazılıb biografik və bibliografik səciyyə daşıyır. Çox vaxt təzkirəçi bu və ya başqa yazıcının adını, təxəllüsünü, doğum və ölüm tarixlərini, yerini və onun bəzi əsərlərinin adını göstərməklə kifayətləndirdi. Bundan sonra şairin əsərlərindən bir-iki nümunə verməklə təzkirə müəllifi öz işini bitmiş hesab edirdi".

Bizcə, təzkirələr kimi poetik müntəxəbatlar da (Mirzə Yusif Qarabağının "Məcmueyi-Vaqif və müasirini-diger", Adolf Berjennin "Qafqaz və Azərbaycanda məşhur olan şüərənin əşərinə məcmuedir", "Hüseyin Əfəndi Qaibovun "Azərbaycanda məşhur olan əşərinə məcmuedir" və b.) milli ədəbiyyat tarixi, xüsusilə de ictimai-fəlsəfi fikri tarixi baxımından özünü doğrultmamışdır. Çünkü bu müntəxəbatlarda da əsasən son dövr şairlərin əsərlərindən nümuneler verilib ki, bu da yalnız fəlsəfə fikir tarixi baxımından deyil, bütöv Azərbaycan Türk ədəbiyyat tarixinin ortaya qoyulması anlamında da nəqis qalırdı.

Bu cür təzkirələr və poetik müntəxəbatlardan əlavə bir de diqqəti çəkən A.A. Bakıxanovun "Gülüstani-İrəm" adlı tarixi əsəridir. Hər halda Bakıxanov həmin əsərinin sonunda az da olsa, Azərbaycan Türk ədəbiyyatı tari-

xinin, o cümlədən ictimai-fəlsəfi fikir tarixinin icmalini verməyə çalışmışdır. Məsələn, o, bu əsərində Baba Kuhı Bakuyi, Məhsəti Gəncəli, Nizami Gəncəli, Əbü'l-İla Gəncəli, Xaqani Şirvani, Fələki Şirvani, İzəddin Şirvani, Mücərrəddin Beyləqani, Seyid Zülfüqar Şirvani, Seyid Yəhya Bakuyi, Yusif Müskürü, Bədr Şirvani, Əbdürəşid Bakuyi, Müsəhib Gəncəvi, Hacı Zeynalabdin Şirvani və başqalarının yaradıcılığı (o cümlədən, özünün də) haqqında ictimai-fəlsəfi fikir tarixi baxımından az-çox qiyməti məlumatlar vermişdir.

Köçərli isə hələ, 1895-ci ildə

üstəlik saxtakarlığa haqq qazanıranlar Köçərlinin müstəqillik dövründə nəşr olunmuş həmin əsərinin "Firidun bəy Köçərli və onun "Azərbaycan ədəbiyyatı" əsəri" adlı girişində açıqca yazılar ki, kitabda "Türk" sözü "Azərbaycan" sözü ilə əvəz olunmuşdur: *"Bu müqəddimədə Köçərli-dən gətirilən misallarda və kitabın hər iki cildinin mətnində "Türk" sözü "Azərbaycan" (məs., "Türk ədəbiyyatı" – "Azərbaycan ədəbiyyatı") və "azərbaycanlı" mənasında işlənmişdir". Bir söz-lə, müstəqillik dövründə də Köçərli həmin kitabın yalnız əsil adının deyil, eyni zamanda Azə-*


bəyan etmişik. Hər bir şairin məslekini, əslubi-kəmalını və öz əsr və zəmanəsinin təqazasasınca və növ əsərlər gətirdiyini və onların camaatımıza hüsnü-təsirini, xeyir və ya zərrərini bəqədri-qüvvə açıb göstərmişik".

"Bunda milli və sevgili şairlərimizin, əziz və möhəterəm ədiblərimizin tərcüməyi-halları və bərgüzidə əsərləri zikr olunubdur" deyən, Köçərlinin bu fikirləri də göstərir ki, "Azərbaycan türklerinin ədəbiyyatı"nın yalnız ədəbiyyat tarixi əsəri kimi görmək doğru deyildir. Əslində onun şair və ədib adlandırdıqlarının bir çoxunun irsi (N.Gəncəli, Füzuli,

gahı sözdür ki, qüdrəti-ilahi ilə insanın ağzında zəlq olunubdur və onun vasitəsi ilə insanın batını aləmi məlum və zahir olur, dəqayıqi-məani onunla bir-birində təmyiz qılınır və bundan əlavə yer üzündə insanın sair məxlumat ilə mabeynində vüqua gələn müamilatı və rəftarı və mədarisi şərh və bəyan eyleyən sözdür. Söz olmasayı, əlbəttə, ədəbiyyat dəxi olmazdı. Bu curetdə insan ilə heyvanın arasında artıq bir fərq də qalmazdı və hal-hazırda müşahidə olunan tərəqqi və təməddündən dəxi bir əsər görünməzdi".

Köçərliyə görə, hər iki əd-

## Milli fəlsəfə tariximizin təşəkkülü və Firidun bəy Köçərli



rus dilində qələmə aldığı "Tatar komediyaları" silsilə məqalələrinde Azərbaycan Türk mütəfəkkirlərinin yaradıcılığına müraciət etmişdir. Bunun davamı olaraq da, Azərbaycan Türk tarixində ilk dəfə, Köçərlinin müəllifliyi ilə 1903-cü rus dilində "Literatura azerbaydjanskı tatar", 1907-ci ildə isə Türk dilində "Azərbaycan türkərinin ədəbiyyatı" kitabı nəşr olunub. Qeyd edək ki, Köçərli öz kitabını istər rus dilində, istər Türk dilində olsun "Azərbaycan türkərinin ədəbiyyatı" adlandırdığı halda, Sovet Rusiyasının işğalı dövründə türkçəyə qarşı aparılan repressiyadan sonra, kitabın adı dəyişdirilib "Azərbaycan ədəbiyyatı tarixi materialları" ya da "Azərbaycan ədəbiyyatı" adlandırılmışdır. Çox yazıqlar olsun ki, bu "müstəmləkəçilik ənənəsi" Quzey Azərbaycan müstəqilliyini bərpa etdiyindən sonra (1991) da davam etdirilmişdir. Belə ki, müstəqillik dövründə də kitab özünü əsil adı ("Azərbaycan türkərinin ədəbiyyatı") ilə deyil, Sovet Rusiyasının türkçəyə qarşı başlığı repressiyadan sonra verilmiş saxta adıyla ("Azərbaycan ədəbiyyatı") nəşr olunmuşdur. Hətta, bu yetməmiş kimi,

*baycan türkərinin dillinin (Türk dili) və xalqının (Azərbaycan türkəri) adının dəyişdirilməsi görməzdən gəlinir və üstəlik, heç bir əsas olmadan, bütün bunlara haqq qazandırılmağa çalışılır.*

Bütün bunlara yanaşı hesab edirik ki, Köçərlinin "Azərbaycan türkərinin ədəbiyyatı" kitabı bir çox məziiyyətlərinə görə, yalnız milli ədəbiyyat tarixi deyil, milli fəlsəfi fikir tarixi baxımından da akademik əsluba çox yaxın tərzdə yazılmış ilk əsərdir. Köçərli özü də həmin əsərinin girişində yazar ki, bu kitab özündə əvvəlli təzkirələr (xüsusiylə də Lütfəli bəy Azərin "Ataşkədə"ndən) və poetik müntəxəbatlardan bir çox çəhətlərinə görə fərqlənir. O, yazardı: "Belə ki, mərhum Azəri "Ataşkədə"ndə hər bir şairin tərcüməyi-halına dair müxtəsər əhval yazıb, əsərlərindən azəciq və bir-birinə münasibəti olmayan nümunələr göstərir. Amma biz mümkün olduğu qədərə məşhur şüəra və üdəbəmizin həm tərcüməyi-hallarına və həm asarı-qələmiyyələrinə dair etraflı məlumat vermişik, məzkur əsərlərin haqqında öz rəy və təssüratımızı yazıb, tövşif və ya tənqidə layiq olan məqam və nüktələri şərh və

Nəsimi, M.F.Axundov, A.A.Bakıxanov və b.), bəzən birbaşa, bəzən də dolayısıyla da olsa, ictimai-fəlsəfi fikir tariximizə aiddirlər. Bu anlamda Köçərlinin əsərinin girişində "milli ədəbiyyatın" əhəmiyyətindən bəhs etdiyi zaman tanınmış şəxsiyyətlərimizi "şairi-qabil" ilə yanaşı, "ədibi-fazıl" adlandırması təsadüfi olmamışdır. *Bizcə, onun "ədibi-fazıl" dediyi şəxsiyyətlər ilk növbədə, ictimai-fəlsəfi fikir tariximizlə bağlıdır. O, yazardı: "Ərbəbi-daniş və və kamala məlumdur ki, hər bir millətin şəhər və əzəmətinə, tərəqqi və səadətinə bəs olan səbəblərən biri də onun ədəbiyyatıdır. Ədəbiyyat millətin aineyi-həqiqətnümasıdır ki, onun maddi və manevi tərəqqisini və istiqbali üçün nücat və səadət yollarını eynilə göstərir. Ədibi-fazıl və şairi-qabil millətin maarif xadimləridir. Milləti haqq və səvəba işrad edən, şöhrət və hörmətə yetirən onlardır. Öz asar və aşarı ilə onlar millətin cismində şəfa, ruhuna şəfa, fikrinə cəla, aqlına və təməni manevi və ruhani qüvvələrinə balı pər verib uca məqama qadırlar".*

Qərb xalqlarının (ingilis, ransız, alman, rus və b.) milli ədəbiyyat sayesində inkişaf etdiklərinə inanan Köçərli, sadəcə, yaşadığın dövrünün təsiri altında şair və ədib adlandırdıqları mütəfəkkirlərinin bütün ərsini "ədəbiyyat" kimi qələmə vermiş, onları "Azərbaycan türkərinin ədəbiyyatı" çatısı altında toplamışdır. Ancaq o, özü də çox yaxşı bilirdi ki, "ədəbiyyat" deyilən anlayış birmənalı deyil, yəni o, ancaq nəğmə, məsəl, tapmaca, yaniltmac, bayati kimi yozulmamalıdır. Köçərli yazardı: "Ədəbiyyat iki qisimidir: bir qismi ağızda söylənən nağıl, hekayələrdən, cürbəcür milli nəğmələrdən, aşiq sözlərindən, məsəllərdən, tapmacalardan, yaniltmaclardan, ağıçı sözlərindən, bayatılardan ibarətdir. Bu qisim ədəbiyyata ədəbiyyati-lisani və ya əvvahı və yaxud el ədəbiyyatı deyilir. İkinci qisim ədəbiyyat üdəba və şüəranın, üləma və hükəmanın asarı-qələmiyyələrindən vücudə gələn tehrirat və təsnifatdan ibarətdir ki, bunlar xah nəşr ilə yazılmış olsun, xah nəzm ilə, xah elm və fünnə dair olsun və xah əxlaq və ətvardan, şeir və qəzəliyyatdan bəh eləsin. Hər iki qisim ədəbiyyatın bünövrəsi və təkyə-

biyyatın mövcudluğu ilk növbədə, dilin inkişafı ilə bağlıdır ki, bu da hər tayfaya ya da millətə qismət olmayıb, çünkü bir çox tayfalar yaradılışdan mayalarında istedad və qabiliyyət olmadığı üçün dilini zənginləşdirənmiş, Daş esrindən çox da uzağa gedə bilməmişlər. Ancaq bir çox qövm və millətlər olublar ki, onlar dilini inkişaf etdirməkle müəyyən uğurlar qazanmışlar. Onun fikrincə, dilini inkişaf etdirən qövm və millətlərin özü də iki qismə bölnürlər: 1) ancaq el ədəbiyyatına (şifahi ədəbiyyata) sahib olanlar, 2) el-şifahi ədəbiyyatı ilə yanaşı qələm-yazılı ədəbiyyata sahib olanlar. Köçərliyə görə, el ədəbiyyatı xalqa məxsus olub ağızdan-ağıza varışıklıkla ötürüldüyü halda, yazı-qələm ədəbiyyatı bir fərdin beyninin məhsulu olub, burada milliyyət nişanəsi və rayihəsi daha güclüdür. O, yazardı: "Bunda (qələm ədəbiyyatında F.Ə.) hər bir naşıl və hekayənin məxsusı katibi və münsisi və hər bir təsnifin öz müsənnifi və hər bir şer və qəzelin müəyyən şairi vardır. Əlbəttə, bu qisim əsərlərdə milliyyət nişanəsi və milliyyət rayihəsi qəndan müşahidə olunmaz. Vəli bir müsənnif və şair nə qədər öz millətini yavuq olsa, onun adət və xüsusiyyətləri üzrə nəvü nüma tapsa, milliyyət qanı onun damarlarında nə qədər artıq cərəyan etsə, bir o qədər onun əsərlərində dəxi milliyyət qoxusu və milliyyət nişanəsi artıq görünəcəkdir. Şairi-kamil və ədibi-fazıl həqiqətdə ol ədib və şairdir ki, öz millətinin dili ilə danışa, ürəyi ilə, hissi və ağılı ilə fikir edə.

*Bununla da, Köçərliyə görə, Zaqafqaziyənin şərq və cənubunda (Dərbənd, Borçalı, Naxçıvan, Gəncə, Baku, İrəvan, Şəki, Şirvan, Qarabağ, Qazax, Lənkəran və b.), Qacarlar dövlətinin isə şimalında yaşayan (Təbriz, Həmədan, Zəncan, Xoy, Maku, Ərdəbil, Urmia, Miyana, Səlmas və b.) Azərbaycan türkərinin də özünəməxsus ədəbiyyatı və dili (bir qədər fəqli şivalerdə danışlar da) vardır. Başqa sözə, onun fikrincə, Azərbaycan türkərinin bugünkü dili qədim türkçədən müəyyən qədər uzaqlaşib fars və ərəb kəlimələri özgə tərkib və qaydaya düşə də, ancaq bütövlükdə bu dildə söylənən və yazılan ədəbiyyat Azərbaycan türk ədəbiyyatıdır.*